



# GÖY QURŞAĞI UŞAQ JURNALI

8(48)

NOYABR DEKABR


2015



# MƏNİM

# R Ə N G

# DÜNYAM



I

Almazova Nərgiz  
Yasamal rayonu,  
175 sayılı orta məktəb,  
8-ci sinif



II

Allahverdiyeva Şəkər  
Nərimanov rayonu,  
212 sayılı məktəb,  
7-ci sinif



III

Məhərrəmli İsmayıllı  
Milli Konservatoriya tərkibində  
Respublika İncəsənət Gimnaziyası,  
4-cü sinif

## **Sevinc Nuruqızıdan**

*Əziz dost! Çoxdan istəyirdim sənə müraciət edim. Amma düşünürdüm ki, qış tətilindəsən. Yəqin uzaq dağ kəndində nənə və babanın yanındasan. Bizim qarsız qarşılıdığımız Yeni ildə zirvəsində hər birimiz üçün qar qoruyub saxlamağı bacaran dağların yamaclarında sürüşürsən... Və yaxud valideynlərinlə uzaq ölkələrə səyahət edirsən... Ya da ki, dostlarınıla Yeni il küknarı bəzəyirsən. Bir az gözləmək qərarına gəldim. İstəmədim səni maraqlı əyləncələrindən ayıram.*

*Gözlədim. Sonra əmin oldum ki, bütün bunlardan daha maraqlı ola biləcək “Göy qurşağı” jurnalının yeni sayını hazırlamışıq sənin üçün. Bəs onda niyə gözləməliyəm?! Mütləq bu xəbəri sənə çatdırımlıyam.*

*Lev Tolstoyun məşhur bir deyiminin sitat gətirirəm: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir...". Bütün xoşbəxt kitabxanalar isə hər biri özünəməxsusluğunu ilə seçilir. Bu il 50 illik yubileyini təntənə ilə qeyd edəcəyimiz F. Köçərli adına Respublika Uşaq Kitabxanasının isə özəlliyi ondadır ki, o, hamı üçün doğma ocaq olmaqla yanısı, həm də hər bir oxucusunun evinə gedə bilir. Necə? Əlbəttə, “Göy qurşağı” jurnalı ilə.*

*Göy qurşağının yeddi rənginə boyanmış rəngbərəng rubrikalarla jurnalın növbəti sayı qarşındadır. Oxu. Əminəm ki, jurnalımız səni həm əyləndirəcək, həm də düşündürəcək. Əylənə-əylənə düşünməkdən gözəl nə ola bilər ki?!*

**Sənə uğurlar!**

# GÜNEŞ və İŞİĞƏ DOĞRU



Səni yaxşı tanıyıram. Hər təzə kimi hər təzə xəbəri də maraqla qarşılıyırsan. Ona görə də bir xəbərim olan kimi sənə çatdırmağa çalışıram. Axı sən İncəhörümlə dostluq edirsən. İncəhörümün də dünyanın hər yerindən xəbəri var. Bax, bu xəbəri eşitmisən?!

5 dekabrda F. Köçərli adına kitabxanada görmə qabiliyyəti məhdud və itirilmiş uşaqlar üçün Dil kursları və İnformasiya Mərkəzinin açılışı oldu. Güneşə və işığa doğru yol alan bu layihənin rəhbəri Gənc Ana Və Uşaqların Maarifləndirməsi İctimai Birliyinin sədri Nigar Aslanova idi. Gözdən zəif və məhdud uşaqlardan 14 nəfəri kurs haqqında məlumat əldə etdilər, səsli nağıllar dinlədilər, kitabxana xidmətindən yararlandılar. Sonra kitabxananın oxuzalında mətbuat konfransı keçirildi. Layihənin məqsədi görmə qüsürü olan uşaqların internet şəbəkəsinə sərbəst çıxışının təmin edilməsi, kitabxana saytlarında elektron kitabların oxunması təcrübəsinin öyrədilməsidir.

Layihə çərçivəsində qüsurlu uşaqlar kompüter texnologiyaları sahəsində bilgilərə sahib olmaqla bərabər, həm də kitabxananın imkanlarından digər uşaqlarla eyni vaxtda istifadə etmək hüququna malik olacaqlar. Layihə çərçivəsində 50-yə yaxın gözdən əlit uşaq kompüter kurslarına cəlb ediləcəkdir.



# Bayraq mənliyimdir, Bayraq kimliyim

İncəhöründən sizə daha bir xəbər.

Özü də olduqca maraqlı bir xəbər. Sizi bilmirəm, mən indi haqqında danışacağım müsabiqədə iştirak etmək üçün çox çalışmışam... Tökmüşəm rəngli karandaşları

masamın üstünə, başlamışam çəkməyə... Çək ki, çəkəsən, rənglə ki, rəngləyəsən... Hansı müsabiqə?

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 01.10.2014 – 01.11.2014 tarixində elan etdiyi “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı rəsm müsabiqəsi. Müsabiqəyə Respublika İncəsənət Gimnaziyasının, 212, 193, 144, 175, 53 sayılı orta məktəblərin şagirdləri 40-dan çox rəsm təqdim etmişdilər.



Müsabiqəyə yekun vurmaq üçün noyabrın 4-də kitabxanada səsvermə keçirildi.

Müsabiqənin qaliblərini bu dəfə peşəkar rəssamlar deyil, Bakı Modern Məktəbinin şagirləri seçdi. Sonra şagirdlər kitabxana ilə tanış oldular, “Niyə kitab oxumalıyıq?” adlı seminarda fəal iştirak etdilər və “Kitablar” adlı animasiya filmini izlədilər.



Günlər bir-birini əvəz etdi. Mən də hamı kimi həyəcanlı idim. İstəyirdim ki, mənim, yəni dostunuz İncəhörümün çəkdiyi şəkil birinci yeri tutsun. Mənim bayraqım... F.Köçərli adına Respublika Uşaq Kitabxanasının külləvi işlər və incəsənət şöbəsi noyabrın 5-də Bayraq gününə həsr olunmuş tədbir keçirdi. Tədbirdə “Bayraq mənliyimdir, bayraq kimliyim” rəsm müsabiqəsinə qatılan bütün uşaqlar iştirak edirdi. Mən də ordaydım. Hamı birlikdə Azərbaycanın himnini oxuduq. Sonra kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova BAYRAQ GÜNÜ haqqında ətraflı məlumat verdi: “Azərbaycan bayrağı xalqımızın müstəqilliyinin və istiqlalının rəmziidir. Azərbaycan bayrağı namus və qeyrət emblemi olub dövlətimizin mənəvi-siyasi pasportu, vizit və rəqəsidir”.





Sonra Bayraq gününə həsr olunmuş video-slaydlara tamaşa etdik. Və nəhayət, rəsm müsabiqəsi qaliblərinin adları açıqlandı.

Bu da “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı rəsm müsabiqəsinin qalibləri:

**1** yer *Almazova Nərgiz*

**2** yer *Allahverdiyeva Şəkər*

**3** yer *Məhərrəmli İsmayıł*



Rəsmlərin müəllifləri diplom və hədiyyələrlə təltif olundular. Tədbir iştirakçılara kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı və kitablar hədiyyə edildi.

Tədbirin sonunda ağlayan iki uşaq görüb bir az kədərləndim:

— Bu nədir, siz niyə ağlayırsınız?  
Mən də yer tutmamışam. Amma kədərlənmirəm. Uşaqlar, əsas müsabiqədə iştirak etməkdir. Biz qalib olmadıq, amma bizim dostlarımız qalib oldu. Bunun üçün yalnız sevinmək lazımdır. Gəlin, başqasının qələbəsinə sevinməyi bacaraq.



# KİTAB

## haftası


Salam uşaqlar, bu mənəm İncəhörüm. Bilirsiniz, necə xoşbəxtəm?! Bilmirsiniz. Çünkü siz mənimlə və Bakı şəhəri Nərimanov rayon 193 sayılı orta məktəbin 6-ci sinif şagirdləri ilə birlikdə nəşriyyatda olmamışınız. Kitabların necə çap edildiyini görmək mənim kimi kitab oxumağı sevən üçün əsl xoşbəxtliyidir. Bütün sevincimi sizinlə bölüşmək istəyirəm. Axı siz də kitabları sevirsiniz.

### 1-ci gün

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Kitab həftəsi” adlı maraqlı bir tədbirə start verdi. Tədbirin ilk günü Təhsil Nəşriyyat-Poliqrafiya müəssisəsində keçirildi. Məqsəd uşaqlara kitabın necə çap olunduğunu əyani şəkildə göstərmək, nəşriyyat müəssisəsinin tərkibində olan bölmələr, avadanlıqlar, nəşr xidmətləri haqqında şagirdlərə geniş məlumat vermək, redaktor, dizayner və poliqrafçıların maraqlı söhbətlərini dinləmək idi.

“Təhsil” nəşriyyatı bizim sevimli dərsliklərimizin nəşr olunduğu məkandır. Kitab dünyasına səyahətimiz mətnlərin işlənməsi redaksiyasından başladı. Bu şöbənin işi haqqında bizə “Tərcümə və xarici dil-lərdə dərsliklər redaksiyası”nın müdürü Elşadə Əzizova məlumat verdi. O bildirdi ki, mətnlər bu şöbədə hazırlanır. Sonra mətnlər üzərində dizayner işləyir. Bu sənət sahibi həm də şəkillərin və illüstrasiyaların üzərində bəzi tamamlama işləri görür. Kompyuter şöbəsində dərsliklərin mətni şəkil-lərlə birlikdə yığılır və səhvələr varsa, düzəldilir. Texniki şöbədə CTP maşınları vasitəsilə dəmir təbəqəyə köçürülür. Çap sexində isə KBA çap maşınları vasitəsilə çap edilir. Hazır məhsul cildləmə sexində cildlənir. Nəticədə uşaqların bilik mənbəyi olan dərsliklər ərsəyə gəlir.

Cildləmə sexində sevimli yazıçımız İlyas Əfəndiyevin “Geriyə baxmağa dəyər” kitabının cildləmə prosesini canlı olaraq izlədik. Çok həyəcanlıydıq. Axı illərlə sevə-sevə oxuduğumuz kitabın necə yarandığını öz gözlərimizlə gördük.





Bütün bu məlumatları bizə istehsalat şöbəsinin müdürü Məleykə Əsgərova verdi. Cox şey öyrəndik, eşitmədiklərimizi eşidib, görmədiklərimizi gördük. Amma bununla bitmədi. Sadəcə, "Təhsil" nəşriyyatında öz işinin layiqli ustaları ilə saqlaşıb, oradan onlara və özümüzə cild-cild kitab arzusu ilə ayrıldı...

## 2-ci gün

İndi sizə kimdən deyim, kimdən danışım...  
Tədbirin davamından...

Tədbirin ikinci günü F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirildi.

Qonağımız Bakı şəhəri Nəsimi rayonu 42 sayılı orta məktəbin 7-ci sinif şagirdləri idi. Bu dəfə tədbir kitabxanaya ekskursiya ilə başladı. Kütləvi İşlər şöbəsinin müdürü Leyla İbrahimova şagirdlərə kitabxanaya kitabın necə daxil olması, onçə hansı şöbələrdən keçərək oxucuların xidmətinə verilməsindən danışdı. Ekskursiyanın sonunda kitabxananın oxu zalında "Kitab nə üçün lazımdır?" adlı mövzu müzakirə edildi, kitabın yaranma tarixi, ilk əlifba, ilk kitab, ilk çap üsulları və materialları haqqında maraqlı məlumatlar şagirdlərə çatdırıldı.

"Kitablar" adlı animasiya filminin nümayishi məni və dostlarımı çox sevindirdi. Bu kitabxanadan hələ heç kim əliboş qayıtmayıb. İndi də ənənəyə sadıq qaldılar. Hamiya kitabxananın nəşr etdiyi "Göy Qurşağı" jurnalı hədiyyə edildi. Amma tədbir bitmədi... Nağıllardakı kimi üç gün, üç gecə davam etdi...





### 3-cü gün

Bu da son... Kitabxana "Kitab həftəsi" adlı tədbirinə yekun vurdu. Qonaqlar isə Bakı şəhəri Nərimanov rayonu 212 sayılı orta məktəbin 5-ci və 6-ci sinif şagirdləri oldu. Kitabxana və onun iş prinsipi, xüsusilə skaner aparıcı şagirdlərdə çox böyük məraq doğurdu. Həmçinin, məktəblilər "Göy Qurşağı" jurnalının çapa hazırlanmasını izlədilər.

Tədbirdə həm də tarix vərəqləndi. Kitablar haqqında ən maraqlı tarixi faktlar açıqlandı. Belə ki, dünyadakı ilk yazılan kitab "Diamond Sutra", Harvard Universitetinin kitabxanasında aşkar edilən insan dərisi ilə cildlənmiş kitablar, rəssam və fotoqraf Terri Borderin "Kitablar canlı olsayıdı" və londonlu rəssam Conatan Volstenholmun "Əlli-qollu kitablar" silsiləsi haqqında ətraflı danışıldı.

Tədbirin sonunda "Əgər kitab yapsayınız, hansı mövzuda yazardınız?" adlı sorğu keçirildi.

Beləcə, sonda nağıllardakı kimi göydən üç alma düşmədi... Amma inanın mən İncəhörümün sözünü, belə tədbir yalnız nağıllarda ola bilərdi və bir də sevimli kitabxana mizda...



# SALAM, GÖY QURŞAĞI!

Əslində, bu məktubu Şaxta babaya yazirdim. Anam dedi ki, jurnalda yaz, onda Şaxta baba lap tez oxuyar.

Mən Bakıda oxuyuram, 83 sayılı məktəbin birinci sinfində. Riyaziyyatım əladır, amma Sevinc müallimim deyir ki, «Ana dili» ndən bir az zəifəm. Ona görə tapşırı ki, çoxlu kitab oxuyum. Mənim kitablarım çoxdur. Ən çox da Abdulla Şaiqin «Tülkü həccə gedir», Şarl Perronun nağılları, Qrimm qardaşlarının nağıllarını sevirəm. Amma bəzi nağıllar uzun olduğuna görə oxumaqdan yoruluram. Bir də adları da qəribədir e... Rapunzel, Henzel, Qretel... Bir dəfə atam mənə bir jurnal göstərdi. Baxdim ki, üstündə mənim öz şəklim var. Adı da «Göy qurşağı». Heç demə, atamla anam çoxdan saxlayırmışlar ki, mən məktəbə gedib hərfləri taniyanda oxuya bilim. Başqa nömrələri də var. Oradakı yazılıları oxumaq daha asandır mənə. Mən də öyrənirəm yavaş-yavaş. Şəkillərə də baxmayı xoşlayıram. Elə maraqıdır ki.

Bir balaca qardaşım da var, iki yaşında. Adı da Röyaldır. O məni dərs oxumağa qoymur. Hər dəfə dərs hazırlayanda kitab-dəftərimi alır. «A-n-a!», – deyib qışqırır, məni yamsılayır. Ona görə həmişə o, günortalar yatan vaxt dərslərimi oxuyuram. Ay Şaxta baba, nə olar, qardaşım tez yekəlsin, qoy o da məktəbə getsin, oxuya bilsin, mənə mane olmasın.

Bir də qələm-dəftərdən bezirəm. Kompyuterdə yazmağı lap xoşlayıram. Orada qələmi aşağı-yuxarı, sağa-sola eləmək lazımdır, heç əlin də bulanmır. Düyməyə basırsan, qəşəng yazar. Kaş dəftərlərin yerinə kompyuter olaydı... Amma kompyuterin qarşısında çox oturmağı da anamla atam qoymurlar. Deyirlər, ziyandır. Ay Şaxta baba, nə olar, bayramda gələndə qələm-dəftərlərin hamisini apar, qoy bizə planşet alsinlar, onda yazaq.

Bir də, Şaxta baba, mən Cəbrayılı çox görmək istəyirəm. Atam mənə həmişə Cəbrayıldan danışır, axı biz qarabağlıyız. Deyir ki, qışda qar elə yağındı ki, dizdən olurdu, hər yan ağappaq. Bakıda heç qar görmürəm. Nə olar, buralara da qar yağşın da... Elə gözəl danişir ki, quş olub uçmaq istəyirəm Cəbrayıla. Atam deyir, orada bütün bayramları gözəl keçiriblər. Düzdür, Yeni ildə həqiqi yokkalrı olmayıb, amma olsun, nə olar ki... Şəkillərini görmüşəm, yalançı yokkalrı da qəşəng idi. Atamgil Novruz bayramlarında Qurban təpəsinə çıxıblar, yayda Ziyarətə gedib barmaq boyda böyürtkənlər yiğiblər. Mən də istəyirəm ora, ay Şaxta baba. Nə olar, bu arzumu yerinə yetir, qoy pis ermənilər bizim evimizdən çıxsınlar!


Bu məktubumu diqqətlə oxu ha, heç nə yaddan çıxmasın: mənə çoxlu plastilin, bir dənə planşet (amma dəftər-qələmi apar), qardaşımı çoxlu oyuncular gətirərsən. Məni də Cəbrayıla apararsan!

Hələlik! Nə yaxşı ki, sən də  
«Göy qurşağı» ni oxuyursan,  
yoxsa bunları sənə necə deyərdim!

Malik Gülməmmədli

# ALF PREYSEN

(Norveç)



YENİ  
İL  
BAYRAMI

Hoppan-düş, hoppan-düş  
Hop-lya, lya, ralle-ra.  
Yeni il gəlir, uraa!

Gecə uzun, gün qısa,  
Bayırda bərk külək var.  
Yuvada siçan ata,  
Siçan ana, uşaqlar.  
Siçan ana hər kəsin,  
Sığallayır başını.  
Deyir: "Bu günlük atın  
Dəcəlliyyin daşını".  
Düşünürəm tələyə,  
Düşməzsiz heç biriniz.  
Bu gecə gelir sizin  
Xoşbəxt Yeni iliniz.  
Bala siçanlar: "Uraa", –  
Deyib, gülür, çığırır.  
Anaya kömək etmək,  
Üçün hamı yiğilir.  
Döşəməni gəmirib,  
Yuvanı gen edirlər.  
O tərəfə gedirlər,  
Bu tərəfə gedirlər.  
Quyruqları süpürgə  
Süpürülər yonqarı.  
Yuvada qalaq-qalaq,  
Arpa, buğda və dari.

Hoppan-düş, hoppan-düş  
Hop-lya, lya, ralle-ra.  
Yeni il gəlir, uraa!

Yepyeke kömür ilə,  
Qaraldırlar yuvanı.  
Unudublar yatmağı,  
Didişməyi, davarı.  
Budur, baxın, sevimli,  
Yeni il cox xoş gəldi.  
Kim deyir ki, yeni il  
Bura əliboş gəldi?!  
Tapdı bir qış çəkməsi,  
Çardaqdən ata siçan.  
Kim bilir, qoymuşdular,  
Çəkməni ora haçan.  
Nə dabanı var idi,  
Nə burnu, nə pəncəsi.  
Bu çəkmə tayı bütün,  
Tayların ən incəsi.  
Şüşə qırıqlarıyla,  
Bəzədilər çəkməni.  
İndi kim istəyirsə,  
Süzə bilər çəkməni.  
Üstündə par-par yanana,  
Hörümçək torları var.

Dörd yanında asılıb,  
Qırıq-qırıq parçalar.  
Siçan ata söyləyir:  
– Tez tutuşun əl-ələ  
Bir də quyruq-quyruğa.  
Qoşuldular həvəslə  
Bu maraqlı buyruğa.  
Bəzəkli çəkmə tayı,  
Ortada qaldı, baxın.  
Gah kənara getdilər,  
Gah da gəldilər yaxın.

Hoppan-düş, hoppan-düş  
Hop-lya, lya, ralle-ra.  
Yeni il gəlir, uraa!

Masanın baş ucunda  
Nənə siçan oturub.  
Çörəyini gah yağa,  
Gah da bala batırıb.  
Əyləşibdir yellənən,  
Böyük kartof kürsüdə.  
Qonşu yuvada vardır  
Bu kürsüdən birisi də.  
Oynayırlar, gülürlər,  
Ciyilti qalxır göyə.  
Ata siçan çığırır:  
"Yatmaq vaxtıdır", – deyə.  
Hərəsi bir tərəfdə  
Başını qoyub yatır.  
Şipşirin bal yuxuya,  
Bala siçanlar batır.  
Yuxularında hələ,  
Oynayır, gülür onlar.  
Artıq Yeni il nədir,  
Çox yaxşı bilir onlar.

Hoppan-düş, hoppan-düş  
Hop-lya, lya, ralle-ra.  
Yeni il gəlir, uraa!

Nənə siçan yatmayıb,  
Dayanıbdır keşikdə.  
Külək əsir, qar yağır  
Şaxta kəsir eşikdə.  
Yun corab hörə-hörə,  
Nəğmə oxuyur nənə:  
– Yatın, körpə siçanlar,  
Sabah açılsın yenə.  
Yeni il hər kəs üçün,  
Sevinc gətirib gəlsin.  
Gözləriniz sevinsin,  
Dodaqlarınız gülsün.  
Düşməsin heç kəs gələn,  
İlə qədər tələyə.  
Rast olmasın pişiklər,  
Qurdıqları kələyə.  
Gələn Yeni ili də,  
Keçirdək bir arada.  
Elə bu pilləkənin,  
Altındakı yuvada.

**Rus dilindən tərcümə etdi**  
**Sevinc Nuruqızı**



# KIRPİLƏR



**Kirpilər** Yer üzündə 15 milyon il bundan qabaq peyda olublar. Sən demə, orta irilikdə kirpinin, təxminən 10 min iynəsi var. Və hər 3 ildən bir iynələr yeniləri ilə əvəz olunur... Hər yeni iynə düz bir ilə boy atır. Nə yaxşı ki, kirpi bütün iynələrini birdən dəyişmir. Yoxsa düz bir il çılpaq gəzmək məcburiyyətində qalardı.

Kirpinin nə az nə çox 36 dişi olur. Əgər dişi ilə qoz-fındıq sindirməsa, insanlarda olduğu kimi dişlər yalnız qocalana yaxın sıradan çıxır.

36 dişli bu qoçaq hər şeydən can qurtara bilər, təkcə gənədən başqa. Kirpilər otun üzeri ilə qaçanda pəncələri ilə dirmiq kimi bütün parazitləri bədənlərinə yiğirlər. Kirpi iynələri gənələrin yaşaması üçün əlverişli şərait yaradır. Yalnız kirpi iynələrinə sancılan siqaret kötükləri gənələri nikotinlə zəhərləyir və o rahat nəfəs alır.

Kirpi, yeri gəlsə, zəhəri dişinin dibində torbalanan gürzəni böyük ləzzətlə yeyib, üstündən su içə bilər. Hələ heç kim də gürzə yeyib zəhərlənən kirpi haqqında bir kəlmə belə eşitməyib. Heç eşiitməyəcək də. Çünkü kirpilərin ilan zəhərinə qarşı immuniteti var.

Kirpilər rəngləri ayırd edə bilsələr də, bir qədər korluğa meyilliirlər. Güclü iyibilmə və dadbilmə qabiliyyətləri var.

*Evdə kirpi saxlamaq istəsəniz, bunu mütləq bilməlisiniz: o, sizin itiniz və pişiyinizlə dost olmayı bacaracaq, amma onun addım səsləri sizə rahatlıq verməyəcək. Sizə elə gələcək ki, döşəmənin üzəri ilə kirpi deyil, bir çüt təbil çubuğu gəzir.*




*Uşaq kitablarında tez-tez iynələrinə alma, armud,  
göbələk sancılmış kirpi şəklinə rast gəlmək olur.  
Əslində isə, kirpinin bunu etməyə fiziki gücü çatmaz.  
Bu uydurmanın "atası" qədim yunan tarixçisi  
Böyük Pliniyidir.*

Kirpilərin qış yuxusu 128 gün davam edir. Qış yuxusunda olan kirpinin bədən hərarəti 2 dərəcə selsiyədək düşür (Əslində, 34 dərəcə olmalıdır). Dəqiqədə 40-50 dəfə nəfəs alıb-vermə 8-ə enir. Qış yuxusundan ayılmış kirpi olduqca ac və taqətsizdir. O yuxudan duran kimi bir-neçə gün yemək axtarışında olur. Tapsa, yaşayır, tapmasa, əbədi yuxuya gedir.




*Kirpinin siçan ovuna çıxması  
əfsanədir. Bəlkə də xətrinə siçan  
əti düşər, amma qaçan siçana  
çatmaq kirpinin bacardığı iş deyil.*



Kimdən soruşsan, deyər kirpinin quyruğu olmur. Yəqin siz də elə bilirsiniz. Elə mən özüm də az qala elə düşünürdüm. Sən demə, kirpilərin əksəriyyətində quyruq var imiş. Haradasa 3 sm uzunluqda. Amma bu quyruq iynələrin arasında elə məharətlə gizlənib ki, biz onu görmürük.

# TELEFON KÖŞKÜNDƏ KİTABXANƏ



Bu, dünyanın ən kiçik kitabxanasıdır. Çünkü telefon köşkündə yerləşir. Mobil telefonların qəlblərimizi fəth etməsi ilə telefon köşklərinin həyatımızdan getməsi eyni anda baş verdi. Bizim Azərbaycanda telefon köşkləri nə oldu bilmirəm, amma Böyük Britaniyada əhali onlardan ambar, emalatxana və s. kimi istifadə edir.

Uestberi-sab-Mendip adlı kiçik şəhərdə insanlar simvolik qiymətə - 1 funta yerli hakimiyət orqanlarından aldığıları köşkdə açıq hava altında ilin 365 günü 24 saat xidmət göstərən kitabxana açıblar. Gecələr səhərədək bu köşkdə işq yanır. Kimin yuxusu qəcibsa və oxumaq istəyirsə, buyursun gəlsin. Kitabxananın kataloqunda kulinariya vəsaitlərindən tutmuş bestsellerlərədək nəyə desən, rast gəlmək olar. Burada qəzet və jurnallar, diskler və DVD-lər, daha nələr, nələr var... Amma kitabxanaçı yoxdur. Hər şey oxucuların öz öhdəsindədir. Götürdükləri kitabı qaytarıb yerinə qoyur, evdən gətirdiklərini isə aid olduğu rəfə yerləşdirirlər. Əhalisinin sayı 800 nəfər olan bu şəhərdə kitabxanaçısı olmayan kitabxanaya daxil olmaq üçün bəzən əməlli-başlı növbə gözləmək lazımlı gəlir.





# Tarixin ən böyük KİTAB OĞRUSU

Dünyanın ən məşhur kitab oğrusu kimdir? 20 il ərzində ABŞ-ın 268 kitabxanasından 20000 nadir kitab, 11 minə yaxın manuskript (qədim əlyazma) oğurlayan Stiven Blumberq. Blumberq şizofreniyadan və kitaba qeyri-adi bağlılıqdan əziyyət çekirdi: öz oğurluq kitabxanasının hər bir nüsxəsini dəfələrlə oxumuşdu. Kitaba olan qeyri-adi məhəbbəti onu oğurlığın ən unikal üsullarını düşünüb tapmağa vadar edirdi. O, kitabxana işçilərinin etibarını qazanır, bu yolla açarları əldə edir, havatəmizləmə və lift şaxtaları vasitəsilə içəri daxil olurdu. Onun həbsindən sonra, necə deyərlər, "Blumberq kolleksiyası"nın bütün nüsxələri sahiblərinə qaytarıldı. O, oğurladığı kitabların hər birini böyük qayıyla qoruyub saxlamışdı, birini də satmamış və bağışlamamışdı.

Blumberqin vəkilləri iddia edirdilər ki, o bibliomaniyadan – kitaba hədsiz bağlılıqdan əziyyət çekir. Elə bu kitaba vurğunluq onu Amerika və Kanada kitabxanalarında və şəxsi kolleksiyalardakı ən nadir kitabları ustalıqla çırılışdırmağa sövq edib. Stiven oğurladığı kitabları öz şəxsi kitabxanasının eksponatları kimi qoruyub saxlaya bilib. Dediyiñə görə, bu qeyri-adi oğrunun əsas məqsədi qiymətli kitabları sadə amerikalıların ixtiyarına vermək olub. Onun arzusu bu idi: "Qoy hər bir amerikalı bu kitabların solğun səhifələrində mürəkkəblə həkk olunmuş həqiqətləri oxumaq imkanı əldə etsin". Bütün bu "ülvi" arzularına baxmayaraq, məhkəmənin qərarı birmənalı oldu: "Təqsirkardır. İslətdiyi cinayətin cəzasını çəkməlidir".

Stivenin kitab hərisliyi uşaq yaşılarından başlamışdı. Hər gün Minnetson ştatının Sent-Pol əyalətindəki malikanələrin yanından keçən oğlan Victorian üslublu bu tikililərin pəncərəsindən həsrətlə rəflərdəki kitabları süzür və onları əldə etmək üçün yollar axtarırdı. Sonra isə düşündüyü planı uşaq yaşına xas olmayan ustalıqla həyata keçirir – qapıdan və pəncərədən keçir və sevib-seçdiyi kitabları kiçik barmaqları ilə sığallaya-sığallaya "nəvazişlə" oğurlayırdı. Az sonra Stiven artıq yolunu əntiq kitab mağazalarından salmağa başladı... Daha sonra isə kitabxana saxlanclarından... Bu kitabların nə vaxtsa əlindən alınacağını düşünürdü həmişə. Ona görə də onları dönə-dönə oxuyur, hər birinin məzmununu əzbərdən bilirdi. O özünü kitabların "xilaskar mələyi" hesab edirdi. İddia edirdi ki, dövlətin əlindən aldığı bu kitablar hər bir sadə amerikalıya öz bozarmış səhifələrində daşlığı həqiqəti çatdırmaqçun yaranıb. Və Stiven də bu kitablari ona görə oğurlayır ki, onu kütlənin ixtiyarına verisin.

Blumberq ilk dəfə 4 il azadlıqdan məhrum edildi. Həbsdən çıxan kimi yenidən kitab eşqi başına vurdu. Beləliklə o dəfələrlə həbs edildi. Hər dəfə də azad olunanda öz köhnə işinə yenidən başlamaq qərarına gəldi. Bu gün, ilkin hesablamalara görə, 20 milyon dollar dəyərində kitab oğurlayan qeyri-adi oğru Ayova ştatında yaşayır. Amma ciddi nəzarət altında. Bundan sonra bir dənə də kitab oğurlamasa belə, Stiven Kitab banditi adını "fəxrlə" daşıyır və o, tarixə ən məşhur kitab oğrusu kimi düşə bilib.

# Yeddi rəngli göy qurşağı

Bir gün pələng balası səmadakı qara buludlara baxıb qaşqabağını salladı.

- Balaca, sənə nə olub? – anası soruşdu.
- Niyə qaşqabaqlısan?
- Yenə də qara buludlar var, deməli yağış yağacaq, mən yağışı sevmirəm.
- Sən nə danışırsan? Yağış bitkilərə həyat verir. Yağış yağmasa, susuzluqdan bütün canlılar məhv olar.
- Mən istəyirəm günəş çıxsın! Bəs günəş nə vaxt çıxacaq? Yağış kəsəndə?

Hə nə vaxt ki, göydə yeddi rəngli körpü – göy qurşağı görünəcək, yağış kəsəcək, günəşli hava olacaq, – deyə ana pələng bir yerdə qərar tutmayan balasını başa saldı.


- Göy qurşağı, – balaca höccələdi.
- Anacan, o gözəldir?
- Hə, sən onu görsən, çox xoşuna gələcək...

Bu söhbətdən sonra pələng balası tez-tez səmaya baxındı, göy qurşagini gözləyirdi. Yağış isə dayanmaq bilmirdi.

Bir gün səhər anası pələng balasını səslədi:

- Balaca hardasan? Tez yanına gəl.
- Anacan, nə olub?
- Bax, bu da sənin göy qurşağın.





Pələng balası başını qaldırıb baxdı.  
Meşənin arxasında rəngbərəng bir körpü  
uzanmışdı. Günəş isə buludların arasından  
ona baxırdı. Buludlar yavaşça əriyib  
gözdən itirdi.

- Ura! Göy qurşağı! – sevincindən pələng  
balası atılıb-düşdü. – Ana, necə də  
gözəldir, o da bizim kimi zolaqlıdır, amma  
rənglidir.
- Doğrudan da, zolaqlıdır. Say görüm onun  
neçə zolağı var.
- Yaxşı: bir, iki, üç, dörd, beş, altı, yeddi!  
Yeddi zolaq!
- Bəs, sənin neçə zolağın var?
- Bir, iki, üç, dörd,... on. Daha ardını saya  
bilmirəm. Mənim zolaqlarım göy  
qurşaginiñkündən çoxdur. Deməli, o pələng  
deyil?
- Əlbəttə ki, yox, - ana güldü.
- Zolaqlı olmaq pələng olmaq demək deyil.
- Heyif ki, mən onun kimi rəngli deyiləm.  
Çox istərdim ki, ona oxşayım, – bunu deyib  
dəcəl pələng balası çəmənliyə qaçırdı,  
çiçəkləri yiğib, böyük bir dəstə düzəltdi.  
Üzünə tutdu.
- Hə, indi mən göy qurşağına oxşayıram,  
onun üstündəki rənglərin hamisindən  
çiçək yiğmişam.

- Sən indi daha çox gəzən  
çiçək dəstəsinə oxşayırsan,
- deyə anası güldü.
- Axı mən də  
rəngbərəngəm.
- Sən göy qurşağı kimi  
rəngbərəng deyilsən. Axı o  
da sənin kimi güclü, qoçaq,  
gözəl deyil.
- Mən qoçağam?
- Əlbəttə.
- Mən əsl pələngəm, heç  
göy qurşağında mənim  
zolağım qədər zolaq  
yoxdur. Düzdür?
- Əlbəttə! İstəyirsən sənə  
bir sırr açım. Sübh tezdən  
çayda çim, sahilə çıx və  
silkələn, günəş şüaları  
dərinin üzərində bərq  
vuracaq və göy qurşağı  
yaradacaq.
- Doğrudan? Deməli, mən  
öz göy qurşağımı yarada  
bilərəm?
- Elədir ki, var! Amma heç  
bir göy qurşağı pələng  
balası yarada bilməz.
- Əla! Pələng balası olmaq  
necə də maraqlı imiş, –  
bala pələng sevindi.  
Onlar çaya yollandılar.  
Doyunca çımdılın, sahilə  
çixıb, silkələndilər... İşə bir  
bax ... Anası düz deyirmiş.  
İkisinin də üzərində rəngli  
göy qurşağı əmələ  
gəlmışdı...

# QAR DƏNƏCİKLƏRİ NECƏ YARANDI

Bu hadisə lap qədim zamanlarda, həyat yeni yaranan vaxtlarda baş vermişdi. O zamanlar bütün canlılar indikindən fərqli olaraq, dostcasına və mehriban yaşıyır, bir-birinə kömək edir, hər işi birləşdirir.

Bir neçə müddət keçdi. Canlılar arasında ayrı-seçkililik yarandı. Bir çoxu bu həyata tezliklə öyrəşdi, bütün bu dəyişikliklərə dözə bilməyənlər isə Tanrıının hüzuruna gəldi:

– Ey qüdrətli Tanrı, biz belə həyat tərzini istəmirik. Yarandığımız gündən hər işi birləşdirir, bütün olsalar da qayğısız və çox mehriban özür sərmüşük. İndi isə hər şey tamam başqa cürdür. Hər kəs bir-birini aldatmağa çalışır. Şənlik, gülüş səsləri, demək olar ki, yox olub. Odur ki, yalvarırıq sənə - ya bizi birdəfəlik yox et, ya da elə et ki, bu dünya durduqca, bir yerdə olaq, heç zaman bir-birimizin əksinə getməyək və bütün olan-qalan, canlı-cansız nə varsa, bizim bu birliyimizin gücü qarşısında heyran qalsın. Biz yenə də yaxşı işlər görərək, hamiya sevinc bəxş edək.

Tanrı fikrə getdi: bu arzu ilə yanına gələn canlılar o qədər çox idi ki, onlar bapbalaca varlıqlara çevriləsələr belə, bütün bir ərazini zəbt edə bilərlər.

– Tapdım! – deyə Tanrı, nəhayət ki, ağır-ağır dilləndi.

– Mən sizin hamınıizi qar dənəciklərinə çevirərək, ilin 4-cü – qış fəslinə əlavə edəcəyəm.

– Qar? O necə olur? – Canlılar təəccübəndlər.

– Qar dənəcikləri çox xırda varlıqlar olub, uçaraq, göylərdən yerə enəcəklər. Necə ki, sizin ürəyiniz incə və təmizdir, qar dənələri də eləcə incə, zərif, tərtəmiz və ağappaq olacaq. Siz bir-birinizdən fərqləndiyiniz kimi, onların da hər birinin özünəməxsus naxışları olacaq. Sizin qar şəklində gəllişinizə ən çox sevinən isə özünüz kimi pak varlıqlar olan uşaqlar olacaq. Düşdüğünüz yerdə bir az qaldıqdan sonra, siz yerə hopacaq, sonra yenidən buxarlanıb göylərə çəkiləcək və yenə birləşdir - dostcasına yerə enəcəksiniz. Beləcə, ilin üç ayı bütün canlılara birləşdir, dostluq və mehribanlıq nümunəsi göstərəcək, uşaqlara sevinc bəxş edəcəksiniz. Daimi yaşayış yeri kimi isə mən sizə Arktika və Antarktidanı hədiyyə edəcəyəm. Razınız?

– Əlbəttə! – Canlılar sevinclə və şən halda qışqırırlar.

Tanrı dediyi kimi də etdi və elə həmin andaca onlar qar dənəciklərinə çevrilərlər və... Kainatda ilk dəfə olaraq qar yağıdı!

Heç qar dənəciklərinə baxmışsanmı, dost? İlk baxışdan eyni görünən, lakin əslində tamamilə müxtəlif naxışlı bu zərif, aghappaq və incə balacalar bir-birinə göz vura-vura şən halda uçuşur, harasa qonur, bir andaca hər tərəfi aghappaq libasa bürüyürlər. Və bu günəcən də, heç kim bircə qar dənəsinin belə o birilərinin əksinə getdiyini görməyib.

Biri var idi, biri yox idi, balaca bir Qar adamı var idi. Bu Qar adamı yeni il şənliklərini, hədiyyələri və şokoladı çox sevirdi. Amma ömründə heç vaxt görmədiyi yayı və həmişə yay olan Afrikanı lap çox sevirdi. Yayı və Afrikanı o, televizorda görmüşdü, jurnallarda, kitablarda oxumuşdu.

Qar adamının ən böyük arzusu isə zənci olmaq idi. Onun bu arzusunu eşidən digər qar adamları gülməkdən yerə yixilib dombalaq aşırıdılar.

– Maraqlı və qeyri-adi Qar adamısan. Zənci olmaq üçün gərək Afrikada – dünyanın ən isti yerində yaşıyasan, günəşin altında gəzib qaralasan, onda da əriyə bilərsən axı!

– Elə mən də qeyri-adi qar adamı olmaq istəyirəm. Yoxsa, hamımız ağappaq, bir-birimizə oxşayıraq. Qış çox darıxdırıcıdır. Səma boz, ətraf isə bir rəngdə olur.

Yeni ilə üç gün qalmışdı. Qar adamının dostları ilə söhbətini eşidən aq ayı ilə aq dovşan meşəyə – Şaxta babanın yanına gəlib, bütün əhvalatı Şaxta babaya danışdılar. Şaxta baba bir az düşündü, sonra gülümşəyərək Qar adamına gözəl bir hədiyyə bağışlamaq qərarına gəldi...

Bayram günü gəldi. Şaxta baba bütün uşaqlara, aq ayı ilə aq dovşana, pinqvinlərə, digər qar adamlarına hədiyyələr payladı. Bizim Qar adamına isə qırmızı lentlə bağlanmış qızılı rəngdə iri bir çəllək bağışladı.

Qar adamı təəccübələ çəlləyin o yan-bu yanına baxdı:

– Bu nədir belə?

– Gözlərini yum. – Şaxta baba ona göz vurub, yanındakı aq ayıya işarə etdi.

Qar adamı gözlərini yumar-yummaz aq ayı çəlləkdəki şokolad kremini onun başına tökdü!

– Şaxta baba, nə oldu? Başına nə isə töküür.

Qar adamı nə baş verdiyini başa düşmədi.

– Heç, balaca bir sürprizdir. İndi isə gözlərini aça bilərsən.

Qar adamı gözlərini açdı – qarşısında, aq dovşanların əl-lərində tutduğu güzgündən ona bir zənci qar adamı baxırdı.

– Hə, necədir, bəyəndin? – Yenə Şaxta babanın səsi gəldi.

– Bu, mənəm?

– Əlbəttə, sənsən! Dünyanın ilk qara Qar adamı!

Qar adamının sevincinin həddi-hüdudu yox idi.

O, özü boyda şokolad hədiyyəsi almışdı. Üstəlik, indi o, dünyanın ən şirin və yeganə zənci qar adamı idi.


# ÜMUMDÜNYA GINNESİN REKORDLAR KİTABI GÜNÜ



*Ümumdünya Ginnesin Rekordlar kitabı günü 2003-cü ildə, kitabın sayının 100 milyonu keçməsi münasibatlı təsis edilib və hər il noyabrın 9-da qeyd edilir. Həmin gün bütün dünyada milyonlarla insan hansısa bir bacarığına görə növbəti kitaba düşmək ümidiylə rekord qırmağa çalışır. Kitaba həm insan uğurları, həm də təbiat hadisələri daxil edilir.*

## Möhtəşəm Everest zirvəsi və Ginnesin Rekordlar kitabı

Deyilənə görə, 1951-ci il noyabrın 10-da "Ginnes" pivə istehsalı kompaniyasının direktoru cənab Xyu Biver dostları ilə İrlandiyaın cənubşərqindəki Ueksford qraflığının Slani çayı sahillərində ov edərkən onların gülləsi boşça çıxmış və nişan aldıqları kürən cüllütlərin hamısı uçub canları-



nı qurtarmışdır. Axşam Kaslbirc-Haus qəsrində toplaşan dostlar arasında qızğın mübahisə düşmüsdür. Onlardan bir çoxu iddia edirdi ki, kürən cüllütlət Avropanın ən sürətli quşudur.

Aradan bir xeyli kecdi. Onlar arasında növbəti mübahisə tetra quşunun daha sürətli olması ehtimalı ilə başladı. Və elə bu mübahisə zəminində Xyu Biver düşündü ki, bu məsələni yalnız rekordlar kitabı həll edə bilər.

1954-cü ildə Londonda xüsusi nəşriyyat açıldı və ilk 198 səhifəlik rekordlar kitabı üzərində iş başladı. 1955-ci ilin Milad bayramı ərəfəsində Ginnesin Rekordlar kitabı artıq bestseller hesab edilirdi.

Bu günə qədər kitab dünyanın 37 dilində işiq üzü görüb. Ginnesin Rekordlar kitabı müəllif hüquqları ilə qorunan ən populyar nəşr məhsuludur. 1990-ci ilin oktyabrında dünya rekordsevərləri tərəfindən 65 milyon nüsxə və yaxud hər biri Everest zirvəsi hündürlükdə olan 182 qalaq Ginnesin Rekordlar kitabı alınıb.

## Kitaba necə düşmək olar?

Gündə 22 buterbrod yeyirsən və yaxud 300 misra şeir əzberləyirsən, 46 qızın hörüyünü dərtirsin, 9 pəncərə süsəsi sindirirsən... Və bu rekordlarla kitaba düşmək istəyirsən?! Çox da çətin deyil. Sadəcə, əgər sən potensial iddiaçısanşa [www.guinnessworldrecords.com](http://www.guinnessworldrecords.com) saytında qeydiyyatdan keç, sonra qaydalara əməl etməklə öz rekordun haqqında məlumat ver. Sonrası şans işidir. Amma unutma! Rekorda müəyyən tələblər var: olduqca maraqlı olmalıdır, xüsusi məharət tələb etməlidir və ən əsası digərlərinə stimul verməlidir. Yeri gəlmışkən, sağlamlığa zərər vura biləcək heç bir şey – ağlagəlməz yüksəklikdən tullanmaq və yaxud partlayınca yemək rekord hesab edilmir.

Sürüşənlər üçün idman növü...

# BOBSLEY

*Qar üstündə sürüşməyi xoşlaysan. Bunu bilirəm. Hətta bunu da bilirəm ki, gediş-gəliş yolunun elə hissəsində özün üçün sürüşmə zolağı açırsan ki, o yerdə körpə uşaqlar, addımını güclə atan qocalar sürüşüb yixila bilər. Sənə sürüşmə idmanı haqqında təqdim edilən bu materialı oxuyub, həyatının ən mühüm qərarını verə bilərsən. Həm də heç kəsə zərər yetirmədən. Oxu və bobsleyçi ol! Sənə uğurlar...*

Bobsley qış idman növüdür. İngilis sözü olub bobsleigh-sürətlə enmə deməkdir. Dağdan xüsusi çəkilmiş buz trasslarla kirşə-bobların köməyi ilə sürüşənlər bu idman növünü yaşadırlardır.

Bobsleyin vətəni İsvəçrədir. İlk dəfə İsvəçrədə ingilis turist Ulison Smit iki kirşəni bir lövhə üzərində birləşdirib və dağlara səyahət edib. O zaman kirşələrin heyəti dörd nəfərdən – iki kişi və iki qadından ibarət idi. Sonralar bu say iki, beş, bəzən hətta səkkiz oldu. Bobsley icad olunanda kirşələr taxtadan, sonralar stekloplastikdən, daha sonra isə kevlerdən – gülləkeçirməz materialdan hazırlanırdı.

Bobsley kirşələri iki növ olur – ikiyerli və dördyerli. Heyətin başçısı pilot-sükəncidir. O, həm də heyətin kapitanıdır. Təkançını və hərəkəti zəiflədəni, yəni iki fiziki gücü çox olan idmançını şəxsən o seçilir. İrəlidə oturan iki nəfər sükanla hərəkətdə, arxadakı iki nəfər əyləclə hərəkətsiz olur.

Hərdən sürətli sürüşmə zamanı bobslerlər yerlərini dəyişə bilərlər.

Komandanın bütün üzvləri başlarına şlem geyinir. Onların geyimi hərəkət zamanı havanın təzyiqini azaldan xüsusi materialdan tikilir. Hər biri dizlik və eynək taxır. Bobsley trassları dəmirbeton əsaslı üzəri qalın buz örtülü sərt girintili-chıxıntılı yollardır. Bobsley yarışlarında yekun nəticə heyətin yiğdiyi sürət həddinə görə müəyyənləşdirilir.

Hazırda Beynəlxalq Bobsley Federasiyası 60 ölkəni birləşdirir. Dünya bobsley çempionatları isə 1924-cü ildən keçirilir.



# YER ÜZÜNÜN ƏN XOSBƏXT NÖQTƏSİ



*Çay gəmisi “Mark Tven”*

“Mark Tven” gəmisində seyrə çıxanlar onu idarə də edə bilərlər. Bu halda sən sükan arxasına keçə, onu o tərəf-bu tərəfə hərəkət etdirə, səs siqnalı verə, qonaq kitabında imzani qoya bilərsən. 1950-ci il-dən bəri bu imzani qoyanlar yalnız cəsarət toplayıb sükandan yapışanlar olub. Hətta sonda sənə “Mark Tven” kimi böyük teploxdodu idarə etdiyin haqda sertifikat da verəcəklər. Bu şansı əldən qaçırtmaq ağılsızlıq olardı.



*Bənövşəyi fincan*

Disneylendə gələn mütləq “Fincanlar atraksionu”na minməlidir. Amma əgər sən hamidan daha sürətlə firlanmaq istəyirsənsə, onda bu atraksionun yeganə bənövşəyi fincanına otur. Bunu bilən hər kəs məhz onda oturmaq istədiyi üçün cəld ol, fürsətdən istifadə et.

... Əlbəttə Disneylenddir. Sevinc və ruh yüksəkliyi, parıltılı işıqlar və sürətlə firlanan karusellər, vanil və yaxud nanə ətri, su və dəmiryolları ilə əsrarəngiz səyahət, nağul qəhrəmanları və mehriban kabuslar, başgicəlləndirici bənövşəyi fincan və s. ilə yadda qalan məkan. Kimə bütün bunları görmək xoşbəxtliyi nəsib olubsa, olub, olmayanlar bu yazını oxusa, Disneylenddə nəyi necə etməyi bacaracaq.

Disneylendin sırlı məkanlarını və atraksionlarını axtarıb tapmaq yalnız bu haqda bilənlərə nəsib olur. Ətrafa baxıb, milyonlarla insanın gəldiyi yer necə də təmizdir deyib təəccüblənmə. Çünkü parkın hər yerində məxvi zibilyiganlar gəzib-dolaşır. Yerə düşən zibili nə zaman götürdüklərini belə görmürsən. Park yalnız gecələr təmizlənir. Hamı gedəndən sonra. İlin 365 günü 600 insan bu işlə məşğuldur.




*Baş yanğınsöndürənlər küçəsi*

Bu küçənin işıqları heç vaxt sönmədiyi üçün onu tapmaq çox asandır. Bir zamanlar Uolt Disney yanğınsöndürənlərin xidməti ofisinin üzərindəki mənzildə yaşayırırdı. Onun vəfatından bu günə kimi mənzilin pəncərəsindəki işıq sönmür. Uoltun mənzilindəki bütün əşyalar elə olduğu kimi və olduğunu yerdə qalır.

## Dəmiryolu

Disneylend dəmiryolu ilə səyahət etdiyin zaman mütləq "Main Street Station" stansiyasının bələdçi-sindən xahiş et ki, sənə tender vaqonundakı xüsusi yeri tutmağa icazə versin. Yalnız bu zaman sənə pərovozun yanına gətirəcək və oradakı iki nəfərlik olduqca darisqlar yerdə oturdacaq. Narahatlıq haqqında düşünməyə dəyməz, çünki çox şanslısan. Hə, başqa bir vaqon haqqında da danışım. Ona minmək üçün də əvvəlcədən növbə tutmalısan. Bu vaqon Uolt Disneyin həyat yoldaşının şərəfinə "Lilly Belle" adlanır. Çünki bu vaqonun əntiq mebelinin alınmasında və onun pəncərələrinin rəngli şüşələrlə bəzədilməsində bu qadının böyük rolü olub.




## Kabuslarla bir arada

Əgər "Kabus evi"ndən salamat çıxdınsa, qoçaqsan. Yaxınlaş sertifikatını tələb et. Həm sən, həm də sənin əlindən canını qurtaran kabus bu sertifikatı ala bilər. Aldın... İndi də yollan "Karib dənizinin qudlurları" atraksionuna. Təbii insan skeletləri arasında gəzə bilirsənsə, sənə afərin. Dərindən nəfəs al... Parkı bürüyən vanil ətrini ciyərlərinə çək. Əlbəttə, əgər bayram günü deyilsə. Çünki bayram günlərində hava əstirləndirici sistem nanə ətri yayır. "Belosnejka" zalına mütləq get. Əgər qəfildən ildirrim çaxsa və cadugərin dəhşətli qəhqəhəsini eşitsən, qorxma. Bil ki, bu zaldakı mis almaya əlini vurmusan. Tarzanın ağacdakı evinə baş çək, qazanlar arasında var-gəl edən Missis Potsla salamlaş və əgər işdir telefonunun enerjisi qurtarsa, unutma, onu yalnız Yatmış Gözəlin Sarayında doldura bilərsən...

Sənə həyəcan  
və ruh yüksəkliyi  
dolu Disneylend  
səyahəti  
arzulayıram.







# СОХНУЮЩАЯ КНИГА



**Что? Зачем? Почему?**  
Большая книга вопросов и  
ответов

Bu kitabıñ səhifələrində oxusı  
təbiət hadisələri, əlim və texnika,  
tarix və incəsənət, Yer kürəsi və  
Kainat barede yüzürlə suala  
cavab tapacaq.



## Мягкая игрушка своими руками : 30 орнитинальных изделий

Öz əlləriniz ilə hazırladığınız eyləncəli oyuncaklar doğmalar ve dostlar üçün evəzedilməz hədiyyədir.

## Детская энциклопедия. 1001 ответ на вопросы обо всем на свете

Kainat haqqında maraqlı faktları öyren. Heyatın meydana gəlməsi və inkişaf etməsi haqqında dünyagörüşümü artır.

## Рони Орен – Секреты пластилина. Динозавры





Bu dəfə de kiçikyaşlı oxucular asırlara eşarəngiz seyahət edəcək, milyonlara illər bundan önce planetdə yaşışmış qeyri-adi heyvanlarla tanış olacaqlar.

## Михаил Пришвин – Рассказы о животных маляшам

Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulmuş kitabda yazıçıının heyvanlar haqqında hekayelerini toplammışdır.

## Моя самая первая энциклопедия

Yüzlerle rəngbereng illüstrasiya ilə zəngin olan bu kitab uşaqları sirl-səhrlə dünyaya seyahət apara biləcək əvəzsiz bələdçidir.



## Rus nasri antologiyası –

Kitabda Rus ədəbiyyatının tanınmış simalarının – N.Karamzinin, N.Qoqolun, I.Turgenevin, F.Dostoyevskinin, L.Tolstoyun əsərləri toplanmışdır.

## Alber Kamü – Seçilmiş əsərləri

Kamü ideya yazarı olduğu üçün romanlarının hər birinin adı həm də məhz onun ədəbi kəşfi olan metaforalardan ibarətdir.

## Jan-Pol Sartr – Seçilmiş əsərləri

Bu kitabda Nobel mükafatçısı olan fransız yazıçısının povestləri, hekayə və pyesləri Azərbaycan oxucusunun ixtiyarına verilir.

## Moris Meterlink – Seçilmiş əsərləri


1911-ci il Nobel mükafatçısı Moris Meterlinkin bu kitabda toplammış əsərlərini oxuyub zövq ala bilərsiniz.

## Redyard Kipling – Seçilmiş əsərləri

Kitaba ingilis yazıçısının Hindistan hekayəleri və nağlları daxil edilmişdir.


# MƏNTİQİ

# SUAL




Şəkildə hansı rəqəmlər çatışdır?


HANSI FİQR QANUNAUYĞUNLUĞU POZUR?




A



B




C




D

A, B, C, D, E hərfərini kvadratın xanalarında elə yerləşdirin ki, sütunlar, sətirlər və diaqonallar üzrə hərfərdən heç biri iki dəfə təkrar olunmasın.



Şəkildə göstərilən fiquru elə çəkin ki, qələm kağızdan ayrılmassis. Burada düz xətlər bir-biri ilə kəsişə bilər. Ancaq çəkilən yerdən bir də təkrar getmək olmaz.



Ötən sayımızdakı Məntiqi sualların cavabları:

1. Ana südü
2. Birinci dəqiqədə tavaya iki kotlet qoyub onların bir üzünü qızardın. Sonra həmin kotletlərdən birini çevirin, digərini isə kənara qoyub üçüncü kotleti tavaya qoyun. İki dəqiqə keçdikdən sonra kotletlərdən biri tam hazır olur, o biri kotletlərin isə bir üzü qızarmış olur. Üçüncü dəqiqədə sonuncu iki kotleti tam qızardın.
3. Eramızdan əvvəl heç kim yeni eranın nə vaxt başlanacağını bilmirdi. Deməli, pul antik deyil.
4. İlbiz səyahətinin 8-ci günündə dirəyin üstündəki konfetə çata bilər.
5. Cavab: D. Şəkildəki simmetriyaya diqqət yetirin. Simmetriyanın solundakı fiqur sağdakı fiqurun daxilində, simmetrik fiqur isə içdəki fiqurun daxilində yerləşdirilir.

$$2+2=5$$

# BIRLIKDE GÜLEK



İmtahan gedir. 4 uşaq imtahana gecikir və səbəbini belə izah edirlər:

- Müəllim, dördümüz eyni maşında imtahana gəlirdik, birdən təkər partladı və biz gecikdik.

Müəllim:

- Eybi yoxdur, sabah səhər gəlin, sizdən imtahan götürüm.
- Səhəri gün uşaqlar imtahana gəlir. Müəllim onların hərəsini bir künçdə oturdur. Onlara paylanmış imtahan vərəqində isə cəmi bir sual olur:
- Maşının hansı təkəri partlamışdır?

Bir uşaq rus dili dərsində qapını açıb deyir:  
– Müəllim Cəfəri olar?  
Müəllim:  
– Rus dilində de.  
Uşaq:  
– Petruşku mojna?



Uşaqlar anatomiyadan imtahan suallarına cavab verir. Müəllim Səmədi sinifdən çıxardır.

Soruşurlar:

- Müəllim, Səmədi niyə bayira çıxartdin?
- Şparqalkadan istifadə elədiyinə görə. Öz qabırğalarını sayırdı ki, sayını yazsın!



Bir gun Muradla Toğrul dərsə gecikirlər. Bunu görən müəllim soruşur:

- Murad, dərsə niyə gecikmişən?

Murad :

– Müəllim, yuxuda təyyarə ilə bütün dünyani gəzmişəm. Təyyarə gecikdiyi üçün, mən de gecikdim.

Daha sonra müəllim üzünü Toğrula tutub deyir:

- Toğrul, bəs sən niyə gecikmişən?

Toğrul heç kefini pozmadan deyir:

– Müəllim, mən də yuxuda aeroportda Muradı gözləyirdim.



## *Yaradıcılıq emalatxanası*



Kartonda qoyun şəklini çəkib qayçı ilə kəsək. Sonra kəsdiyimiz şəklin üzərinə yarıya bölünmiş qulaq çöpləri yapışdırıraq. Qoyunu bəzəmək üçün boynundan balaca zinqirov asaq.



Qoyun figurunu düzəltmək üçün ağ plastilindən toplar da yumurlamaq olar. Plastilin topları kəsdiyimiz karton əsasa yapışdırıraq, şən qoyun figuru alınacaq.




İsteyirsiniz, həcmli küknar təsviri olan Yeni il açıqcası düzəldək. O, qarmon kimi qatlanmış düzbucaqlı kağız zolaqlarından hazırlanır. Amma diqqətli olun.

Düzəldiyiniz Yeni il küknarının hər mərtəbəsi müxtəlif ölçülü kağızdan hazırlanır: aşağıda enli, yuxarı qalxdıqca daralan hissələrdən ibarət olur. Hər hissənin qarmonvari qatlamları da fərqlidir. Alt mərtəbələrin qatlamları daha sıx olur və getdikcə seyrəlir.



Yeni il masasını gül kələmdən hazırlanmış qoyun fiquru ilə bəzəsəniz, çox maraqlı olar... Və yaxud qaynadılmış yumurtadan düzəldilmiş məzəli qar adamları ilə bəzənmiş Yeni il salatı ilə. Qar adamlarının burnu və papağı bişmiş yerkökündən olsa, salat daha rəngarəng görüntü əldə edər.



Azərbaycan Respublikası Ədliyyə Nazirliyində  
qeydiyyatdan keçib.

**Qeydiyyat nömrəsi:**  
№ 3926 – 06.11.2014

2006-ci ilin noyabrından çıxır.

**Təşkilati dəstək:**  
Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi

**Təsisçi:**  
F.Köçərli adına Respublika Uşaq Kitabxanası

**Baş redaktor:** Şəhla Qəmbərova  
**Redaktor:** Sevinc Nuruqızı  
**Korrektor:** İlaha Quliyeva  
**Bədii tərtibat:** Elşən Qurbanov  
**Üz qabığında:** Babanlı Nuray

Müəlliflik hüququ F.Köçərli adına  
Respublika Uşaq Kitabxanasına  
məxsusdur.

Xüsusi icazə olmadan jurnalın sürətini,  
elektron variantını çap etmək və  
yaymaq qanuna ziddir.

**Ünvan:**  
Bakı AZ1022 S.Vurğun küçəsi – 88

**Tel:** (+99412) 5970851,

**Faks:** (+99412) 5970879.

Jurnalımıza abunə olmaq istəyirsinizsə,  
yuxarıdakı ünvana müraciət edə bilərsiniz.

Tiraj 3000

«Aspoliqraf LTD»  
nəşriyyat-poligrafiya müəssisəsinin  
matbaəsində hazır diapositivlərdən  
çap olunmuşdur.

[www.fb.com/clb.az](http://www.fb.com/clb.az)